

# Vətən müharibəsindəki zəfərlər haqqında düşüncələr

Dünya tarixi ədəbiyyatında Vətən müharibəsi çox doğru olaraq vətənpərvərliklə əlaqədar izah edilir. Qeyd olunur ki, vətənpərvərlik tarixi kateqoriya olub ən mühüm millimənəvi dəyərdir. Bu bütün millətlərde olmur. Vətənpərvərlik Vətənə olan sonsuz məhəbbətdir, hər bir vətəndaşın qəhrəmanlıq zirvəsinə yüksəlməyə hazır olmasına. Onun üçün qanını tökməyi, şəhid olmağı bacarmasıdır. Azərbaycan türklərinin Qarabağda erməni işgalına qarşı apardığı çoxillik mübarizəsi bütün cəhətləri ilə Vətən müharibəsidir. Dövlət başçısı, Ali Baş Komandan İlham Əliyev müsahibələrində dəfələrlə qeyd etmişdir ki, Azərbaycan Vətən müharibəsi aparır.

Vətənpərvərlik - həddən artıq yüksək olanda yaranan qarşısalınmaz hissdir. Tarix dəfələrlə isbat etmişdir ki, əgər hər hansı bir xalq tamamilə vətənpərvərlik cəbhəsində birləşərlərsə, onlar yenilməsi mümkün olmayan gücə sahibidlər. Bu kimi cəmiyyətlər, ölkələr ve onların rəhbərləri belə bir vətənpərvərliklə qarşida duran ən müşkül məsələləri belə həll edə bilərlər.

Ölkəmiz artıq 30 ildir ki, dünyanın ermənipərəst xristian siyasetçiləri tərəfindən Qarabağla əlaqədar dünyunə salınmışdır. İlk olaraq hadisələri guya Dağlıq Qarabağda yaşayan, muxtarıyyəti olan ermənilərin etnik münaqişəsi kimi təqdim etmişdilər. Məsələni əsassız olaraq yenidən, tekrar olaraq ermənilərin öz müqəddərətini təyin etməsi müstəvisinə çıxardılar. Millət neçə dəfə öz müqəddərətini təyin edə bilər? Bütün ölkələrdə yaşayan ermənilərdə də sanki "öz müqəddərətini təyin etmə xəstəliyi" var. Belə bir ifade az qala zərbi məsələ çevrililə: "Hansi ölkədə erməni yaşayırsa, imkan olan kimi öz müqəddərətlərini təyin etməyə çalışırlar". Onlar Gürcüstanda, Türkiyədə, İranda, Rusiyada və digər ölkələrdə buna nail olmaq istəyirlər.

Ermənilər 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin humanist yanaşması ilə öz müqəddərətlərini təyin etmişlər. Erməni Milli Şurası 1918-ci ilin mayında Tiflisdə respublika elan etməye gedərkən siyasi mərkəzi və torpağı yox idi. Onlar İrəvanın siyasi mərkəz kimi ermənilərə verilməsi haqqında Azərbaycan Milli Şurasına müraciət etdi. Azərbaycan Milli Şurası "bizim üçün qaçılmaz, acı bir həqiqət olsa da" çox sayda olan səbəbərin təsiri nəticəsində 1918-ci il mayın 29-da İrəvan şəhərinin siyasi mərkəz kimi ermənilərə verilməsi haqqında qərar qəbul etdi. Azərbaycan Cümhuriyyəti hökumətinin Baş naziri Fətəli xan Xoyski mayın 29-da Xarici İşlər naziri Məmməd Həsən Hacınskiyə yazdı: "Biz ermənilərlə bütün mübahisələrə son qoyduq, onlar ultimatumu qəbul edəcək və müharibəni qurtaracaqlar. Biz İrəvanı onlara güzəştə getdik".

Burada çox maraqlı məsələ xüsusi qeyd edilməlidir. İrəvanın ermənilərə güzəştə gedilməsinin beynəlxalq amili ilə yanaşı, ikitirəflı münasibətlərin tənzimlənməsi məsələsini də diqqətdən kənardə qoymamaq lazımdır. Əslində qərarda İrəvanın ermənilərə güzəşt edilməsi "ermənilərin Azərbaycan türkləri ilə olan bütün mübahisələrə son qoyulması idi". Tarixi reallıq bundan ibarət idi ki, ermənilər razılışmaya əməl etmədilər və Azərbaycan türklərinə qarşı ərazi iddialarını sonralar da davam etdilər, hətta müharibə vəziyyətinə gətirib çıxardılar.

Ermənilərin İrəvanın siyasi mərkəz olaraq onlara güzəşt ediləndən sonra da mübahisələrini, hətta müharibələrini davam etdirmələri Azərbaycan Milli Şurasının 29 may 1918-ci il qərarını qüvvədən salırdı. Qərara hər iki təref riayət etməli idi. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi "Ermənistən Azərbaycan torpaqlarında təşkil edilmiş dövlətdir".

Azərbaycan cəmiyyətində Vətən müharibəsi ərəfəsində - 2020-ci ilin sentyabr-novabr mərhələsində fenomenal bir vətənpərvərlik meydana çıxmışdır. Azərbaycan cəmiyyətində bütün insanlar yerlərinin Vətən müharibəsi cəbhəsində-Qarabağda olduğunu bəyan edirdilər. Əslində Vətən müharibəsinin mahiyyətində "ölüm-qalım" məsələsi vardır. Dağlıq Qarabağın işgalini ilə əlaqədar Ermənistən Azərbaycanın suverenliyinə təcavüz etmişdir. Bizim xalqın tarixinin yüksək vətənpərvərlik yaradacaq çoxlu şanlı səhifələr vardır. Azərbaycan türkləri böyük imperiyalar qurmuş, Xalq Cumhuriyyəti yaratmış, dünya tarixinin səhifələrində örnek olan mübarizə tarixi yazmışlar. İşgalçi dövlət bunlardan xəbərsiz deyil. Ermənilər isə "soyqırımı" nağılından başqa heç bir tarixə sahib deyillər. Soyqırımı iddiaları əzilmiş xristianların şərəfli-türk millətinin torpaqlarında ermənilərin yaşamaqla əlaqədar mürtece fələfəsinin əsasını təşkil edir. Piatrovskinin qeyd etdiyi kimi, "ermənilər qədim tarixlərinə görə olmayan tarixlərinə deyil, saxta tarix yazan tarixçilərinə minnətdər olmalıdır." Ermənilər türkləri tanrıqlarından onların torpaqlarına göz dikmiş, yaratıqları və yazdıqları tarixə xaincəsinə həsəd aparmış, sahiblənməyə çalışmışlar.

Ermənilərin və Ermənistən tarixdən gələn və fasilesiz davam edən bir amansızlıq sindromu var. Bu amansızlıq sindromu təsadüfən meydana gəlməmişdir. Tarix boyunca ermənilər yaşadıqları coğrafiyada əksər halda tabe vəziyyətinde olmuş, onlarda həsəd virusu yaranmış, hakim xalqlara qarşı "məqsədə çatmaq üçün bütün vəsítələr qəbul ediləndir" çağrısı ilə amansızlıq indeksi meydana çıxmışdır. Türklerdə olan yenilməz vətənpərvərlik ənənələrinin müqabilində bu mənfur milletin nəyi var? Terror qanunları ilə idarə olunan dövlətciliyi, "On yaxşı türk ölü türkdür", "Türkü gör-dün öldür, bir nəfər erməniye yer boşalsın" çağırışı.

Ermənistənda hakimiyyətin ermənilərdən tələbi budur: amansız ol, türklərə qarşı gülləyə heyfin gəlməsin. Əsirlər azaciq təsbitlilik göstərərsə, öldür. Əsirlərə qul həyatını yaşıat. Əsirlər içərisində zəhərləyici maddələri sınaqdan keçirmək olar. Ermə-



nistanda hətta əsirlərin bədən əzalarının satılması halları da olub. Türk düşmənciliyi siyaseti ermənilərdə əbədidir. Türk olub ermənin sözüne inanmaq, bilə-bilə özünü intihar etməkdir.

Vətən müharibəsində xalq Prezident İlham Əliyevin etrafında sıx birləşdi. "Qarabağ Azərbaycandır!" şüarı hər bir azərbaycanının həyat amalına və əfaliyyət proqramına çevrildi. Vətənpərvərliyin təzahürləri Vətən müharibəsinin ilk gündündə başlayaraq şərəfli davam etməkdədir.

Cox qəribədir ki, Ermənistanda bir nəfər Azərbaycan türkü olmadığı halda ölkəmizdə 10 minlərlə erməni heç bir ayrı-seçkililik olmadan yaşayır. Ermənistən bizim məscidləri öz ölkəsində və Qarabağda dağıtdığı halda, Bakının mərkəzində erməni kilsəsi qorunub saxlanılır. Yurdumuzda yaşayan bütün millətlər Ermənistən Azərbaycan torpaqlarını işgal etməsini lənətlədi, Vətən müharibəsi cəbhələrində feal iştirak etdilər. Əsgərlərimiz Vətən müharibəsində qəhrəmanlıqlar göstərdilər. Erməni işgalindən azad edilən rayon və kəndlərin hər biri qəhrəmanlıq salnaməsidir.

Ermənistən cəbhədə Azərbaycan əsgərinin dəmir, keçilməsi mümkün olmayan qalxanı ilə qarşılaşdı. Azərbaycan Ordusu əqələbələri ilə dünyaya tariximizin yeni səhifəsini bəyan etdi. Azərbaycan əsgəri üçün qəhrəmanlıq adı bir hal oldu.

İşgalçi Ermənistən dəfələrlə total hərbi səfərberlik elan etməsinə baxmayaraq, cəbhəyə göndərmək üçün əsgər tapa bilmədi. Məcbur olub döyüşə qocaları göndərdi. Vətən müharibəsinin başlanması ilə günlərində Azərbaycanda model olacaq hərbi çəgiriş və səfərberlik nümunəsi nümayiş edildi. Azərbaycanın hər yerində əhali hərbi səfərberlik idarələrinə müraciət edir və cəbhəyə göndərilməsini xahiş yox, israrla tələb edirdilər.

Səfərberlik idarələri vətənpərvərliyin nümayişine çevrildi. Hətta əlliiliyi olan vətənpərvərler belə cəbhəyə göndərilmələrini israr edirdilər. Yaşı keçmiş olanlar da cəbhəyə getmək istədiklərini təkidi bildirirdilər.

Erməniləri dəhşətə gətirən səhnələrdən biri Vətən müharibəsi cəbhələrində Azərbaycan əsgərlərinin komandirini qorumaq üçün özünü düşmən güləsindən qabağına atmasıdır. Ermənistən mətbuatında cəbhədə komandirini qoruyan erməni əsgəri haqqında heç təsəvvür belə yoxdur. Yaranmış Azərbaycan əsgərinin geri deyil, yaralı halda düşmənə doğru hücumda iştirak etməsi, yaşı qadının pensiya puluna aldığı parçalardan Azərbaycanın üç rəngli bayrağını tikib qapısının ağızından keçənlərə paylaşması çox böyük vətənpərvərlik hərəkatıdır.

Müdafıə sənayesi müəssisələri işçilərinin cəbhə üçün fasilesiz olaraq işləmək təşəbbüsünü də bizim insanlar gündəmə getirmişlər. Azərbaycan əsgərinin təminatı yüksək səviyyədə olsa da, cəbhəyə yaxın yaşayış məntəqələrində qadınların yemek hazırlayıb əsgərlərə paylaşması, onlara yun corab toxuyan nənələrin təşəbbüsü hər cür təqdirə layiqdir. Azərbaycanda başlanmış vətənpərvərlik hərəkatı erməniləri dəhşətə getirdi.

XX əsrin 70-ci illərinin silahları ilə müharibəyə başlayan Ermənistən qarşısında Azərbaycanın XXI əsrin modern ordusu ilə qarşılaşacağı heç xəyalına getirməmişdir. Əhalinin bütün təbəqələri miqdardından asılı olmayaraq Müdafiə fonduna maliyyə yardım etməyə başladılar və bu hazırlıda davam edir. Vətən müharibəsi başlayan vaxtdan kütłəvi vətənpərvərlik hərəkatı qan verilməsində də özünü gösterir. İncəsənət xadimlərinin, təbliğatçıların təhlükəyə baxmayaraq cəbhədə əsgərlərin görünüşüne getmələri təqdir edilməli çox mühüm addımdır.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xalqa müraciəti, döyüşlərin gedisi haqqında verdiyi məlumatlar, xüsusən hərbi qənimətlərimiz və azad olunur yerlər haqqında şad xəberlər çox mühüm vətənpərvərlik tərbiyəsi məktəbidir.

Dünyanın müxtəlif yerlərində yaşayan Azərbaycan türkləri də ölkəmizdə Vətən müharibəsindəki haqq işimizi dəstəklədilər. Müxtəlif ölkələrdə, şəhərlərdə həmrəylilik mitinqləri keçirilir, Azərbaycanın Vətən müharibəsi ilə əlaqədar həqiqətlərini bəynelxalq aləmə yayırlar.

Vətənpərvərlik hərəkatının ən mühüm nəticələrindən biri ondan ibarətdir ki, Vətən müharibəsinin bizim haqq işimiz olduğunu, torpağa, yurda sonsuz məhəbbəti təsdiq etmişdir. Vətəni müdafiə hərəkatında iştirak etmek artıq ümumxalq xarakteri almışdır.

Kütłəvi qəhrəmanlıq cəbhədə və arxada özünü göstərir. Şəhidlərə münasibəti isə xüsusi qeyd etməliyik. Şəhidin sahibi vətəndir. Onları valideynləri "Vətən sağ olsun!" deyirlər. Kütłəvi informasiya vəsítələrinin əməkdaşları Vətən müharibəsi cəbhəsində atəşin altında verilişlər aparır. Hərbi müxbirlik bizdə yeni Vətən müharibəsi ilə əlaqədar yeni formada meydana çıxdı və bu mühüm vətənpərvərlik mənbəyidir. Vətənpərvərlik tərbiyəsinə fasilesiz olaraq davam etdirmək lazımdır.

**Həsənbala SADIQOV,  
professor, Azərbaycan Respublikasının  
Əməkdar müəllimi**